

YUXUMDA GÖRDÜYÜM BABALAR

"Cəbrayıl həkayətləri" sırasından

...Bir işnə itirənin də gözü yerdə qalar,
yurdu itənin, ocağı sənəninsə - əlləri göydə,
ay balal Gözləri o birca gəzəgörünməzin uca
dərgahına dikilər.

Yurdunu, yuvasını, sənmüş ocağının
istisni Ulu Tanrıdan istəyər.

Neynəsin, bəs, mənim kimi o bınəvə?!
Əlaci nadı! Yenə Allaha pənah! Əlbət özü birl
qapı açarı! Şükür onun böyüklüyüne,
biriyyinə!"

Telli nənə bu sözləri asta-asta tut ağacına
tərəf gedə-gedə, qolundan tutduğu nəvəsinə
deyirdi.

Nəvələri hər gün ağacın dibində palaz
sərib, üstünə döşəkçə atar, dırskədnəməyə
yastıq də qoyer. Sonra da nənələrinə bura
götürdilər...

Telli nənə döşəkcasını eyni yerdə
sərdiərədi. Bir neçə dəfə qız-gəlin döşəkcanının
yerini dəyişmişdə. Onda arvadın bərk acığını
tutmuşdu. Gəlib istədiyi yerdə dayanmış və
hikəlli-hikəlli, - mən hərdə deyirəm, orda da
qoyun bu yastiğı-döşəkcanı, - deməşdi. Odu-
bu palazın yeri dəyişilmirdi.

Telli nənə həmisi üzünü Qarabağa tərəf

tutdurdu. Qənşərdəki bozumtul təpələrə
dolanın yollarla baxa-baxa bayati da çəkirdi:
Yol yola yetən olar,
İz yoldan itən olar.
Gözü nəmli qaribin,
Qılıblı vətən olar.

Xəyallarında o yollarnan gündə yüz kərə
Cəbrayila, doğmaca kəndi Çərəkənə gedib-
gelməkdən yorulmadı. Qanş-qanş dağlan,
dərələri, düzələri gəzirdi. Aylanda da bütün
bunların xəyal olduğuna heyflənir, usaq kimi
kövrilirdi.

Kənd-kəsək gözünün qabağından getmir,
gecə yuxusundan çıxılmirdi. Ömrünün bu
çağında doğmaca daş-divarına, ocağına
tamarzi qəlbini ovundura bilmirdi. Cəbrayıl
adi eşidəndə arvadın dodaqları çatlayırdı.

Yaxınlaşış heç nə demədi. Gözünü qayıb
bir əlindəki torbaya, bir üzümə baxdı. Eləcə
başını bulayıb getdi.
Dayının nə demək istədiyini yaxşı başa
düşdüm. Yanı ki, ay zalim oğlu, illərdi
torpaqlarımızda turp əkən gavurları bu
torbaynanmı qovmaq istəyirsən?! Hanı sənin
topun, tifəngin?! Bu elin, bu torpağın
qeyratını beləmi çəkərlər?
Əhmədxan babamnan təpəyə, xırman

Pəhləvanlar, qəhrəmanlar, sözdə çox.
Od almağa bəyəm qəlbim bizdə yox?!
Çatalan ocağı, cıraqa həsrət!
Qohum-qardaşı, tanış-bilişli görçəyin o
saat kənd-kəsəkçən gördüyü yuxulardan söz
salır. Yuxusunu danişib qurtaran kimi
həmsəhəbtindən əlbəbəl soruşur ki, qadan
alım, bəs, kənd sənin yuxuna girmir?!

Yuxusunu danişanın səhəbatinə Telli nənə
elə huş-guşnan qulaq asardı ki, sənəndin
arvad gedib-gələn nəfəsini də udub.
Gördüyüm bir yuxunu Telli nənəyə mən də
danişdım.

- Nənə, gördüm ki, durmuşam Güney
məhələnin ayağında. Bağlarımıza baxdım. Heç
bizim bağlara oxşamırdı, ay nənə. Tək-tük
ağac dəydi gözümə. Olanların da sıfatından
yetimlik yağırdı.

Əlimdə bir bağlama tutmuşdum. Uşaqlıq
dostum vermişdi ki, qoz ləpəsi, ver
biziñkilər. Məttəl qalmışdım ona. Yəni
Çərəkəndə ləpə belə qəhətdi? Axi, bizim
bağlar adnan öyüldəri.

Bir az irəli yerdim. Əhmədxan babam
ağacların dövrəsinə dolanırdı. Gördüm,
Murtuza dayı da Almədəd dikiñdən enib biza
tərəf gəlir. Motal papığı başında, sıriqlısı
aynində. Gərməşöy çomağı da əlində.

Yaxınlaşış heç nə demədi. Gözünü qayıb
bir əlindəki torbaya, bir üzümə baxdı. Eləcə
başını bulayıb getdi.
Dayının nə demək istədiyini yaxşı başa
düşdüm. Yanı ki, ay zalim oğlu, illərdi
torpaqlarımızda turp əkən gavurları bu
torbaynanmı qovmaq istəyirsən?! Hanı sənin
topun, tifəngin?! Bu elin, bu torpağın
qeyratını beləmi çəkərlər?

Əhmədxan babamnan təpəyə, xırman

pəhləvanlar, qəhrəmanlar, sözdə çox.
Od almağa bəyəm qəlbim bizdə yox?!
Çatalan ocağı, cıraqa həsrət!
Qohum-qardaşı, tanış-bilişli görçəyin o
saat kənd-kəsəkçən gördüyü yuxulardan söz
salır. Yuxusunu danişib qurtaran kimi
həmsəhəbtindən əlbəbəl soruşur ki, qadan
alım, bəs, kənd sənin yuxuna girmir?!

Bax, o yanda, Tufan kəhrizin yanında,
Ali kışının, bu tarəfdə, ortada Molla İsmayılin,
Soltan kışının, asfalt yolun qıraqında da
Məşədi Məhəmmədin bağları vardı. Özü də
neca bağları?! Bar-bəhərini demirəm, gül-
çüçüy nəya desən dəyərdi. Şəhər-səhər şəh
düşəndə Məşədi əminin bağındaki Qızıl
gülərlərin etri adamlı gəndən bılısh edərdi.

Bəs kəhrizlər?! Baş kəhriz, Cavadlı, Tufan,

Təvərə, Mirzə Tahirli kəhrizləri qayım-qayım

qaynayardı. Sular da ki, neca sular?! Can

dərmanlı İnsani, torpağı, bağları dirildən

su...

Sayaq qışlağısa başqa aləm idil, oğull
Allah, elə bil, oranı cənnət bağından qoparıb
biza pay vermişdi. Ağ, qara əncir, növ-növ
üzümlər, qoz, armud, əzgil, dağdağan, çinar
ağacları bu bağın yarasığı idi. Dağdağanın
meyvəsinə qoz ləpəsi ilə qarışdırıb,
havəngdəstədə əzərdil. Halva nəydi, bal
nəydi, onun yanında?! Bir dəfa dadına baxan
şaqalad-maqalad deyirsiniz, nə deyirsiniz ha,
bax, ona heç gözücu baxmaz.

Sayaqda üzüm yığında şirədən
barmaqlanımız aralanmazdı. Bülbüller,
qaranşular, qumrular, sıqırçınlar, torağayılar,
şanapıplıklar ötərdi ha Sayaqda. Bulağ
üstündən, Qışlaq içindəki göldən quba
qazalar, ördəklər, durnalar əşkil olmadı.
Bildirçinlər Sayaq bağının bəzəyiylidı.

Bir də baxdım ki, Sayaqqayam. Aralıda,
dağların lap dibindən Araz axır. Suyu da
durna gözü kimi dumduru. Arazın o təyində
Savalan. Qənşərdən Ziyarat, Ağoglan dağları
boylanır.

Hüseynli babam həmisi kimi

çarğındaydı. Zeynəb nənə də yanında. Kişi
baxıb-baxıb bir bayati çəkdi:
Bizi yurd, bina dağlar,
Dərdimiz sına dağlar.
Tutaydım yar qolunnan,
Çıxayıdım sənə, dağlar.
Arvad da qayıtdı ki, rəhmətiyin nəvəsi,
on metr yolu gedə bilmir, dağa çıxmagının
dənəndə Məşədi əminin bağındaki Qızıl
gülərlərin etri adamlı gəndən bılısh edərdi.

- Niya elə deyirsən, ay insafsız. Səni
qaçırandı yeddi atlı arxamca çapırıldı? Nə
oldu, heç tozuma da çatmadılar. Vallah,
arxadan elə yapmışdım ki, lap yeddi atlı
da bəri yandan çıxsayı, yənə səni mənnən
qopara bilməzdilər. Vaxt vanydı, mənim
küryəm iyerə vuran olmazdı. İndi sənin bu
nənən manə gülür.

Bir azdan bağla tərəf endik. Bu ayaqda
babam bir bayati da dedi:

Mən aşiq Savalndı,
Sov-sandi, Savalndı.
Na darda dərəm tapdım,
Na yaram sağalandı.
Babam birdən məndən soruşdu:
- Abdulkərim baban yadına düşür?
Sinədəftər bax o idi ey!

Mənim bir az sinni, onunsa sütlü
vaxtlarımızdı. Onu Qışlaq içindəki bostana
qaroval qoymuşdular. Bir dəfa görər ki,
budu, bir zənən xeyləgi, gənnən, ləkərin
içinən düz ona sar galır. Özü də taqlan
ayaqlaya-ayaqlaya. Kişi birtəhər olur. Tutulur,
bilmir nə desin. Görür ki, bu zalimin qızı
kimidəs heç ayağının altına baxmır da.

Yaxınlaşış heç nə demədi. Boy, aya, bu ki,
Tapdıqın qızıdır! Sinəsi də körük kimi qalxıb-
enir. Day Abdulkərimdə can hardayıd.
Neyləsin, odda-alovda yanan vaxtıydi. O saat

başa düşür ki, sən ölmüşən, qızın qulağına
nəsə piçildən olub. Nə çıxdı, çuğul adam,
vallah! Bu yannan da qız bostanda sağ İslahat
qoymur qalsın. Kişidən qızı dözmüyüb qaydır ki:

deyir:
Ayağında haqqı, yar,
Qoynu cənnət bağı, yar.
Bostanım sənə qurban,
Ayaqlama tağı, yar.

Tapdıqın qızı danişar-danişar, hırsın-
hıkkəsin tökər kişisin üstüna. Abdulkərim də
bir kəlmə dinməz. İstər ki, xoşluqnan qızı
yola salınsın. Amma olmır. Tapdıqın qızı incik
gedir. Kişi bikefləyir ki, ay balam, yaxşı, mən
da dedim ki, küsüb getdi. Qayıdib bunu
deyir:

Bağında qora dəydi,
Yeməyə qora dəydi.
Kəsərəm, dilim, səni,
Nə dedin, yara dəydi.
Bağı gəzəndən sonra təzədən qayıtdıq
çardağ. Külək nənənin ağ birçəklərindən bir
dəstə ayırb gözünün üstüne saldı. Babam da
buna bəndmiş:

Otağında xan dursun,
Şah əylənsin, xan dursun.
Zülfünə yasaq elə,
Ağ üzündən yan dursun.
Babam birdən üzünü mən tərəfə tutdu:
Bağımda var halala,
Haram qatmam halala.
Blvəfa dost bağında,
Nə gül bitsin, nə lala.
Haram qatmaya, bala, bu torpağal Yurd-
yuvazı yiyə durun, sahib çıxın. Buzda taq
qalmayıb. Yoxsa yağı-düşməni çıxdan rədd
eləmişdik.
Babamın bayağı gülərzündən üzündə

əsər-əlamət qalmadı. Qınaq dolu gözləri
üzümdəydi.

- Yaz gələndə mən bənövşələrə
yalvarıram:

Çərəkönin bağlı var,
Ağoğlan tak dağı var.
Açma, bənövşəm, açma,
Bağlarımda yağı var.

Ay bivəfa dünyə, əsir yurdum-yesir
yurdum, gör kimlər səndə at oynadır?!

Qiyarmışan?

Əhmədxan babam da böyrümüzdəydi. O
da yaman gileyəndi, ay nənə:

- Kimlərin umuduna qoydunuz bizləri,
ay insafsızlar?! İnnən belə bu torpağı kimlər
əkib-becaracək, siğallayıb nazın çəkəcək?
Kimlər zümrüd bağlarımızın telini
darayacaq?!

Həni mənim şanqaşalı, dağlarından ağır

elli, ağır taxtalı, ağır ləngərlı obam?!

Niyə manım uca-uca, qoşa-qoşa
çınarların boyunu bükük qalıb?!

Bulaqlarımın, kəhrizlərimin ağlamaqdan
gözleri quruyub, axı!

Niyə Ağoğlanım, Qaraoğlanım, Ziyaratım
yetim-yetim boyaların? Axi, niyə El yolundan
rəddiniz-iziniz itib, ot basıb bunları?!

Niyə qoyursunuz ağır-agır ocaqlarımıza,
Məti baba, Mırhüseyin baba, Miryusif baba
yurdularına, Hacı Qaraman ocağıma, Seyid
qəbrinə yad nəfəsi dəysin! Niyə, niyə, niyə!!!
Haralardasınız?! Axi, siz belə səbrin, belə
qaranıyyəsi olmalı deyildiz! Bu torpaq, bu
dağlar siza qol-qanad vermədləri? Niyə
gəlib çıxməq bilmirsiz?!

Əhmədxan baba bunu deyibən nəmli
gözlərini üzümdən çəkdi. Ləp uzaqlara baxdı.
Kişinin sırasından qəfil bir ah qopdu. Sonra

da bu bayatını dedi:

Əzizinəm, harayalar,
Ötür illər, hər aylar.
Yurdum yağı əlində,
Dada oğul harayalar.

Babam bunu deyib üzümə də baxmadan,
quş kimi ucub getdi. Ağoğlan dağının aşib
görünməz oldu.

Əlimdəki düyüncə elə əlimdəcə qaldı.
Kənddə kim vardi ki, ona da verim?...

Yuxumu dənisiş Telli nənənin üzünə
dikildim. Gözlədim bir söz desin. Amma
arvad dinmədi. Gözləri yol çəkdi. Qara
Şamaxı kəlağayısi ağappaq saçlarının
üstündən sürüşüb düşmüşdü. Avazımış
yanaqlarına gözlərindən yaş süzüldü. Göz
yaşı yaylığınn uclarını isladırdı...

Əfşan Məmmədov

